

1(103)-555/15

Q RAR
Bak, Apellyasiya Mhk m sinin Cinay t kollegiyas,

04 may 2015-ci il

Bak, h ri

**Hakiml r - Vaqif nv r o lu Mursaqulovun s drliyi v m ruz si il ,
Mirpa a Süleyman o lu Hüseynov v H s n Hüseyno lu hm dovdan ibar t
t rkibd ,**

M hk m iclas katibi - K rim Bah d d in o lu Xudayevin,

Dövl t ittihamç,s, - Az rbaycan Respublikas, Ba Prokurorlu unun Dövl t
ttiham,n,n Müdafi si üzr dar nin prokuroru Seyhun C bray,l o lu Azad liyevin,
M hkum - XXXnun v onun müdafi çisi K rimov Mehram M lik o lunun
i tiraklar, il ,

09 dekabr 1964-cü il tarixd Bak, h rind anadan
olmu , Az rbaycan Respublikas,n,n v t nda ,, orta
t hsilli, ail li, i l m y n, m hkumlu u olmayan,
Bak, h ri, Yasamal rayonu, M.F t li küç si,
dalan 1, ev 11 ünvan,nda qeydiyyatda olan,
bar sind h bs q timkan t dbiri seçilm kl ,
Az rbaycan Respublikas,n,n dliyy Nazirliyi
Penitensiar Xidm tinin Bak, stintaq
T cridxanas,nda saxlan,lan XXXnun bar sind
olan

Bak, h ri Yasamal rayon M hk m sinin 12 mart 2015-ci il tarixli 1(004)-
209/2015 sayl, hökmünd n m hkum XXX t r find n verilmi apellyasiya
ikay tin Bak, Apellyasiya M hk m sinin binas,nda aç,q m hk m iclas,nda
baxaraq

MÜ YY N ETD :

Bak, h ri Yasamal rayon M hk m sinin 12 mart 2015-ci il tarixli 1(004)-
209/2015 sayl, hökmü il (s drlik ed n A.H.Ta ,yev) XXX Az rbaycan
Respublikas, Cinay t M c ll sinin 234.1-ci madd si il t qsirli bilinib 1 (bir) il 10
(on) ay müdd tin azadl,qdan m hrum etm c zas,na m hkum olunmu , c zas,n,
ümumi rejimli c zaç km mü ssis sind ç km si, c zaç km nin vv linin
27.11.2014-cü il tarixd n hesablanmas,, bar sind seçilmi h bs q timkan

t dbirinin hökm qanuni qüvvəyə minməkdəyi dirilmədən saxlanılmasında, XXXnün razi narkoloji dispanserdə qeydiyyatdan keçməsi, qərar alınması, d.r.

Mhk məhkəmənin hökmünə əsasən, XXX sat, məqsədi olmadan qanunsuz olaraq xşi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryki ləddər k saxlam, d.r.

Beləki, XXXməlum olmayan mənbədən sat, məqsədi olmadan qanunsuz olaraq 1,289 qram, yni xşi istehlak miqdarından artıq miqdarda ləddətiyi narkotik vasitə hesab olunan tiryki öz üzərində saxlam, və 27 noyabr 2014-cü il tarixdə saat 16 radlı rində Bak, həri Yasamal RP -nin 26-c, PB-nin məhkəmələri, tərfindən Bak, həri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 14 ünvanında qarşısında saxlanılaraq polis bölməsinə aparılmış, orada üstün keçirilən baxış zamanı yinidən olan gödəkcənin sayan cibində bir dərəcə ögümü üörngli kağız bükümündə həmin narkotik vasitə hesab olunan tiryki aşkar olunaraq götürülmüdü.

Həmin hökmdən naraz qalan məhkum XXX apellyasiya şikayəti verərək, Bak, həri Yasamal rayon Mhk məhkəməsinin 12 mart 2015-ci il tarixli 1(004)-209/2015 saylı hökmünü dəlilsiz olduuna görə ləvvə edib, cinayətini obyektiv və dəlillərə əsaslanaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

Mhkum XXX apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassızdır. Beləki, məhkəmə tərəfindən onun barəsində ittiham hökmü qərarlaşdırılan zaman cinayət qanununun normas, düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi cinayətin mahiyyəti üzrə baxılaraq zaman ona qarşı qərarlı sürülmü ittihamı baxılmış, üçün mühüm həmiyyət malik olan hallardan həri-həns, biri cinayət qanunvericiliyi ilə nəzərdə tutulan konkret sübutlarla təsdiqlənmişdir. Bundan başqa, məhkəmə ona cəza təyin edərək nə, sərəliyin görə əvvəlcə təyin etmişdir. Mhk məhkəmənin cinayətini obyektiv və dəlillərə əsaslanaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

Mhk məhkəmə iclasında iştirak edən məhkum XXX və onun müdafiəsi çisi Krimov Mehram Məlik oğlu məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək, Bak, həri Yasamal rayon Mhk məhkəməsinin 12 mart 2015-ci il tarixli 1(004)-209/2015 saylı hökmünü dəlilsiz olduuna görə ləvvə edib, cinayətini obyektiv və dəlillərə əsaslanaraq XXXna daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

Dövlət ittihamçısı, Azərbaycan Respublikası, Baş Prokurorluğunun dövlət ittihamını müdafiəsi üzrə idarənin prokuroru Seyhun Cəbrayıl oğlu Azadliyev məhkəmə kollegiyasına izahatında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərarlaşdırılmış hökm qanuni və əsaslıdır. Beləki, XXXnün məli düzgün təsvif edilmişdir. XXXna cəza təyin edilərək onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, xşiyyəti, cəzası, yüngüllükdən hallar nəzərdə alınmışdır. Qeyd edilən əsasən, Bak, həri Yasamal rayon Mhk məhkəməsinin 12 mart 2015-ci il tarixli 1(004)-209/2015 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Bak, Apellyasiya Mhk məhkəməsinin Cinayət Kollegiyası, cinayətini materialları, araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək,

m hkumun v onun müdafi çisinin apellyasiya ikay tinin t min edilm si, dövl t ittihamç,s,n,n is apellyasiya ikay tinin t min edilm m si haqq,nda fikirl rini dinl y r k hesab edir ki, a a ,dak, saslara gör apellyasiya ikay ti t min edilm m li, Bak, h ri Yasamal rayon M hk m sinin 12 mart 2015-ci il tarixli 1(004)-209/2015 sayl, hökmü is d yi dirilm m lidir.

Bel ki, XXXnun t qsiri özünün etirafedici ifad si, ahid ifad l ri, ekspert r yl ri v t dqiq olunmu sübutlarla t sdiq olunaraq, birinci instansiya m hk m sind tam, h rt r fli v obyektiv ara d,r,lm, v m nb yinin möt b rliyi m hk m kollegiyas,nda heç bir übh do urmayan bu sübutlar sas,nda birinci instansiya m hk m si XXXna, ona ittiham olunmu cinay t m lini tör tm si haqda i in faktiki hallar,na uy un olan qanuni v sasl, n tic y g lmi v onun m lini Az rbaycan Respublikas, CM-n,n 234.1-ci madd si il düzgün tövsif etmi dir.

Qeyd edil n m lin cinay t olmas,n, aradan qald,ran hallar, h mçinin cinay t m suliyi tind n azad edilm si üçün sasl yoxdur.

Az rbaycan Respublikas, D N B S -nin 09.12.2014-cü il tarixli aray, ,ndan görünür ki, XXXnun m hkumlu u yoxdur.

M hk m kollegiyas, hesab edir ki, birinci instansiya m hk m si haql, olaraq, XXXnun m lind n pe man olmas,n,, özünü t qsirli bilm sini, m hkumlu unun olmamas,n, onun c zas,n, yüngüll dir n hallar kimi n z r alm, d,r. XXXnun c zas,n, a ,rla d,ran hal mü yy n edilm mi dir.

Az rbaycan Respublikas, Cinay t M c ll sinin 58.3-cü madd sin gör , c za t yin edil rk n tör dilmi cinay tin xarakteri v ictimai t hlük lilik d r c si, t qsirkar,n xsiyy ti, o cüml d n c zan, yüngüll dir n v a ,rla d,ran hallar, habel t yin olunmu c zan,n xsin islah olunmas,na v onun ail sinin h yat raitin t siri n z r al,n,r.

Az rbaycan Respublikas, Ali M hk m si Plenumunun öM hk m l r t r find n cinay t c zalar,n,n t yin edilm si t crüb si haqq,ndaö 25 iyun 2003-cü il tarixli, 4 sayl, q rar,nda m hk m l r tövsiy olunur ki, h r bir konkret halda t qsirl ndiril n xsl r t yin edil n cinay t c zas, Az rbaycan Respublikas, Cinay t M c ll sinin 8-ci madd sin müvafiq olaraq cinay tin tör dilmi si raitin , t qsirkar,n xsiyy tin uy un olmaqla dal tli olmal,d,r.

Az rbaycan Respublikas, Cinay t M c ll sinin 8.1-ci madd sin gör , cinay t tör tmi xs haqq,nda t tbiq edil n c za v ya dig r cinay t-hüquqi xarakterli t dbirl r dal tli olmal,d,r, y ni cinay tin xarakterin v ictimai-t hlük lilik d r c sin , onun tör dilmi si hallar,na v cinay t tör tm kd t qsirli bilin n xsin xsiyy tin uy un olmal,d,r.

H min M c ll nin 41.2-ci madd sin gör , c za sosial dal tin b rpa,, m hkumun islah edilm si v h m m hkumlar, h m d ba qa xsl r t r find n yeni cinay tl rin tör dilmi sinin qar ,s,n, almaq m qs di il t tbiq edilir.

M hk m kollegiyas,, m hkum M mm dov hriyar B xtiyar o luna t yin edilmi c zan,n qanuniliyi v dal tliyini müzakir ed r k hesab edir ki, birinci instansiya m hk m si Az rbaycan Respublikas, CM-n,n 8, 41, 58, 59 v 61-ci madd l rinin t l bl rin m l etm kl m hkumun c zas,n, yüngüll dir n hallar,, tör dilmi cinay tin xarakterini, ictimai-t hlük lilik d r c sini, onun xsiyy tini,

düzgün olaraq nəzərdə tutulmuş, ona əsaslanan və xüsusiyyətləri uyğun olan qanuni və
dövlətçilik təminatıdır.

Odur ki, məhkəmə kollegiyası, hesab edir ki, məhkum XXX tərəfindən
verilmiş apellyasiya şikayəti əsassız olduundan təmin edilməli və Bak, Əhri
Yasamal rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli 1(004)-209/2015 sayılı,
həkmü qanuni, əsaslandırılmış olduundan dəyişdirilməlidir.

Göstərilən rəsəsnə Azərbaycan Respublikası, CPM-n, n 397.1, 397.2 və
398.1.1-ci maddələri rəhbər tutaraq, məhkəmə kollegiyası,

Q R A R A A L D I :

Bak, Əhri Yasamal rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli 1(004)-
209/2015 sayılı, həkmü dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya şikayəti təmin edilməsin.

Qərar elan edildiyi andan qanuni qüvvəyə minir.

Qərardan, Azərbaycan Respublikası, Cinayət-Prosesual Məcəlləsinin 410-cu
maddəsinə göstərilən müddətlərdə, Azərbaycan Respublikası, Ali Məhkəməsinin
kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

S ə dr l i k ə d ə n

V a q i f M u r s a q u l o v

H a k i m l ə r

M i r p a a H ü s e y n o v

H ə s n h ə m d o v

S ə dr l i k ə d ə n:

imza

H a k i m l ə r:

imzalar

sli il düzdür:

S D R L K E D N

V A Q F M U R S A Q U L O V